

# Onun böyük ürəyi

**Bizə “Uembli arayışı” yazan, “Metamorfoz” barədə söhbət açan Məzahir Əhmədzadənin doğum gününə**

“İndi hər müəllifi, hər yazını oxumurlar. Onda qala, hələ heyranlıq bildirələr. Və həmdə anlayalar. Sənin bu cür oxucuların da çoxalmaqdadır. Jurnalist üçün bundan qiyamətli nə ola bilər!?”

Çağdaş mətbuatımızın ən tənmiş publisistlərindən biri kimi Məzahir Əhmədzadə bu sualın cavabını çox gözəl bilir. Ona görə də publisistikamızın ən cazibədar və modern sistemini quran İradə Tuncayın “Sarı odalar” kitabına bir vaxtlar yazdığını “Ön söz”də müəllifə ürəklə belə bir sual unvanlamışdır.

Ali Media Mükafatı laureatı Məzahir Əhmədzadə özü də imzası axtarılan, her yazısı maraqla qarşılanan jurnalistlərdən biridir. Peşəkarlığın dikte etdiyi kurallara daim böyük saygı ilə yanaşan, jurnalistikyanın şərəfini qorumaqdan usanmayan dostmuzun oxucuları həmişə çox olub, bu gün də yazılarını anlayanların, heyranlıq bildirənlərin sayı artmaqdadır. “Ədalət” qəzetinə onun oxucuları ilə görüş yeri, həmsöhbət olmaq üçün bir məkanıdır. Uzun illərdir ki, bu ünsiyyət davam edir.

Qəzetimizin təsisçisi, tanınmış yazıçı, millet vəkili Aqil Abbas qədim dostu, iş yoldaşı Məzahir Əhmədzadənin adını publisistikamızı yazıçılıq səviyyəsindən de yuxarı qaldıran görkəmli qələm sahibləri ile yanaşı çəkir: “...Məzahirin jurnalistikaya dəxli yoxdu. Jurnalist yazıları var, hamımız kimi o da yazıb. Amma Məzahirin özü, bütövülüyü onun publisistikasındadır. Publisistika isə jurnalistikadan yuxarıda dayanır. Publisistika yazıçılıqdır. Əhməd bəy Ağayev, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Haqverdiyev, dahi Üzeyir Hacıbəyov... onlar publisistikani yazıçılıq səviyyəsindən de yuxarı

qaldırdılar.

...Məzahirin nə demək istədiyini bilmək istəyirsinizsə gərək onun yazdıqlarının hamısını oxuyasınız, çünki bütün yazıları bir-biri ilə bağlanır, yəni onun dediklərində nəyi tuta bilmənidən, ya yazını ikinci dəfə oxuyun, ya da geri qayıdın, əvvəlki yazılarına bir də baxın. Gözəl bir şeir ağacı kimidi, onun kökü

da çoxlu sayıda yazılar dərc etdirdilər, kitabın məziyyətləri barədə fikirlərini bildirdilər. Məzahir Əhmədzadə təvazökarlığını müvəqqəti də olsa bir kənarə qoyub “Uembli arayışı”ndan yazıları ayrıca kitab kimi çap etdirə bilər.

Məzahir Əhmədzadə 2015-ci ilde sayca ikinci kitabını oxucularının müzakirəsinə təqdim et-



var, gövdəsi var, budaqları var, yarpaqları var, çiçəkləri var. Hamısı bir yerde gözəldi, bitib. Məzahirin publisistikası hamısı bir yerdə bir şeirdi. Gərək onun özülünü də bilesən, budaqlarını da, çiçəklərini də və sonra da meyvəsindən dadıl ondan sonra görəsən ki, Məzahir sənədünyanın hansı tamını verib”.

Aqil Abbas bu dəyərlili fikirlərini Məzahir Əhmədzadənin 2011-ci ildə işiq üzü görən “Uembli arayışı” kitabına yazdığını “Ön söz”də bildirib. Yeri gəlmışken, Mətbuat Şurasının tövsiyəsi ilə çap olunan “Uembli arayışı” publisistikamızda sözün əsl mənasında hadisəyə çevrildi. Görkəmli alim və ziyanlılar, ictimai xadimlər müəllifin bu ilk kitabı haqqında mətbuat-

di. Dostumuz bu dəfə bizləri “Metamorfoz”la sevindirdi. İstedadlı publisist, tədqiqatçı Loğman Rəşidzadə Məzahir Əhmədzadənin “Metamorfoz” kitabına yazdığını “Ön söz əvəzi”ndə dostumuzun həm şəxsiyyətini, həm də yaradıcılığını özünəməxsus şəkildə təhlil etməyə çalışıb və yüksək qiymətləndirib: “Məzahir köhnə jurnalistdir. Mərd, dönməz, sözübütöv, pəşənin təəssübkeşi və həm də sevdalısı...

Hər türlü inancların sarsıldıığı, bayağılığın və arsızlığın at oynadığı indiki zəmanəmizdə qələmə, yazıya, sözə, yaradıcılığa bu Məzahir inamı, bu inamdan boyanan Məzahir sevgisi hardandır? Onun hər yazısı sevgi dastanıdır, hər biri bir

sevgi ömrü yaşayan, sanki öz sevgi yaşı olan sevgi məktublarıdır...”

Məzahir Əhmədzadənin sevgi məktubları onun ürəyindən oxucularının ürəyinə qədər yol qət edib. “Sezarın qayıması”, “Sfinks”, “Çətin söhbət”, “Dahi bir nostalji”, “Kanyon”, “İstanbulda İstanbul həsrəti”, “Dağlar hara söykənsin?”, “Kəndin bəyaz yuxuları”, “Orda bir ev var, uzaqlarda”, “Soçi: təzadalar, sirlər və gözəlliklər şəhəri”, “Bu adamlar hara gedir, əllerində işiq parçası?”, “Onlar... sonbahar vurğunu”, “Buludlu olum, yoxsa ki, gəmi?”, “Şota”, “Ondan yaxşı qardaş yox idi”, “Yorulmayan ataları... dinləyin”, “Qartalı sevmek”, “Yixilan aylara kimlər ağlayar?”, “Yarımçıq ev”... Bir-birindən maraqlı sevgi məktubları.

Bəzən bu məktubların arasında uzun bir fasılə yaranır. Oxucularının çoxu bilməsə də, yaxın dostları, “Ədalət”dəki iş yoldaşları bunun səbəbini yaxşı bilir. Məzahir Əhmədzadə son illər səhəhetində yaranan bezi problemlər üzündən bəzən qələmdən-kağızdan uzaq qalmaya məcbur olur. Amma nə yaxşı ki, bu taym-aut uzun çəkmir. Dostumuz bütün problemləri arxada qoymağı bacarır, çətinliklərə qalib gəlmək üçün özündə güc-qüvvət tapır. Lap əsatir qəhrəmanları kimi...

Və Loğman Rəşidzadənin də qeyd elədiyi kimi, hər biri bir sevgi ömrü yaşayan bu məktubların davamı gəlir - “Baksovet xatirələri”, “Bir gün belə xoşbəxt olmaq”, “Adı “Forbes”ə düşməyen milyoner”, “Azəri deyirəm, Azər Abdullani!”, “Əmircan dasisi-1”.

**Beləcə, onun ürəyində coxsayılı oxucularının ürəyinə məktublar gəlməkdədi...**